


Molla Nasreddin

№ 39

Молла Наср-Эддин

Кімдегі 15 көріп

Dinin bagъşladығы azadlyklardan.



Өз qıtabında halal etdi; çok arvadlı, lügى.
Өзүә oldy by farmajisa pejrov hazrat

Aç, oxy næz'я va faxr ilä nisa syrasını
Qeçmasın sajları, «9» rakamı qızla fakt.



Olav-mis.

(Əqinçiliq və məscid aləmündən). Basdan jazlıb „qav-mis“, sora zi, lüb „əqinçiliq və məscid“ aləmündən. „Qav-mis“ sehbatı Əbbatə əqinçiliq aləmündəndir, amma yə sehbatın məscid aləmına na daxil ola bilər. Əmma—beşlədir, və qo daxli var: San illət ejə—mən soļjuşum.

Ərz əlsin “qi „qav-mis“—on çok jejan hejvanları biridir: bygdada versan —jejar, arpda lejor, ol-da jejar və pambukda jejar; əlbixusys—pambuki kabaguna kojsan—bir bardan pambukki, bircə sahada jejbı kyratar; mahlıcını, da jejar, texminidə jejar və balqə bardandı, da jejar. Azərbaycanda amala qələn pambuklu dördə bir hissəsinə—və balqə jarlısu, —qavmilar jejer; onçun əqina zıjan vyrən hejvanların içində qavmis birinci jer tuta oqraq.

Qavmisin araqqına—«qal» dejirlər. Qeçmiş asrlarda qol—mənfaati hejvan hesab olyndı, çünki necə qı malymdir—qolın kuvvəsinə əqin aqməqə istəfə edardılar, və qeridə kalmış məmələqlərlərdəndə—istəfə edirlər.

Əmma—traktor olan jerda—qolın daxi, lüzümü olmır.

By sehbatın məscid və mənbə iələrina olan olakəslərin mənəsü, by dır—qı məscidin fəzil qollarının da kəza—və kadarı əqin qollarına oxayıyır; nə kədar qı coməst avənidi—fəzil peşəsərəvəni, adətmakda xəlli vəcə qoplardırlar; amma indi qozlər javas-javas açıldı, keca və kylaklar javas-javas esidiqicə—coməst qorəqəc və daxi məscidin ozuna da fuzym kalmır, və məscidin mukaddəs qollarında oradan çıxarılmazırlı. Əbbatə bejlo eləməlidir.

Molla Nəsrəddin.

Molla Nəsrəddin Təkvimi

Sentjabru

22
(Bazar)

Sentjabru

23
(Bazar
erfası)

Sentjabru

24
(Təq)

Sentjabru

25
(Çarşamba)

UNVAN
Bağı, qəhəna
posta qur-
si № 64
Telefon
№ 40-83

Nö 39

Molla Nəsrəddin

Səhita 3

Cəvab istəjir.

Əqtir sakı qonlym şərab istəjir!
İçib olsın o lap xərab istəjir!
Çəqir çunqı çök iztrab istəjir!
Çəqa is juzundan nikab istəjir!
Edə karılı fejzab istəjir!

Vətan dolsada şəxsi tankid ilə
Mənim jok işim xolkı töklid ilə
Huqumat verir amr-təqid ilə
Surundurmədən icthab istəjir!
Fəkat jok bakan-qim ezbə istəjir?

Xəzins byrakmısı: vasitə, para
Edilməqdədir serif bilməm hərə
Dyryr oldığı jerdo aşıq jara
Magatib pozyk-ab, tab istəjir!
Əqtir sakı qonlym şərab istəjir!

Əqirib dərs illi—Sentjabır çəkər
Komuxox da, to'mira maqtəb
jakur
Çocuklar moni evdə bor qunşukar
Əli költüyündə qıtəb istəjir!
Əqtir sakı qonlym şərab istəjir!

Butun nuktələdə jəpməmən extars
By il qətməmisi, isən bir kars
No etməmişdir „nəzəqiz“ jəpməməs
jarsı?

Bydyr işçi, qəntli hesab istəjir!
Əqtir sakı qonlym şərabistajır!

Qəden məqtəbə, qəntli kəzər
hans?

Jəza beşər fajıl olarmı sans?
Savadəszmə çəksən by ciusin
cans?

Byiyrl qutlu sandon covab istəjir!
Əqtir sakı qonlym şərab istəjir!

Surundurməci qımsa bizənləməli
O təməbl, jogyn karnı dizənləməli
Butun is başından tomizləməli

Byny biz, bəni inkəb istəjir.
Əqtir sakı qonlym şərab istəjir!

Qefsiz.

Karşı-kyrys.

Voll rysca kyrdə (canavarla) dejirlər. Volkof jəni kyrdə de-maqdır. Qənca Volkof Azarittifikasiq iqi vagyn dyzyny sa-tibdir. By məlmdürqü kyrt har zezi je'jer, Belofida, agof demaq-dur. Qənca Belofida dyz satan Volkofin juza n u qısanlıqılıq agarıdır. Belof isə Balqof se-zundan olmətdur qısrat sy, is-te'maldan balkof olmයıdý. Balkof har aşıq yədi. By Qənca Balkofda Volkofın xojanatlarını ydarak juzunu kuzardır. Bütün by paq konakları ilə isimiz jok-dır. Varsın da butun Qənca dyzysz kalsın-bisən bəzəy by ikisidə biri mösalədir. Biny anekd Zəmxfordə arvad deşən Əlivərə bəsi dusa bilsər.

Azərbayan azar üzərindən de-maqdır, lağın Davyd qırınının lugat qıtəbində jətimlərin par-sası, cəjib Qənca qızçılarının velo-siped ilə qızane dejirlər. *Duduq-*



Yəzə—əni moni kygəzən all
Qıl-Bala no qızı?
Yəzə—Cəqilişin sənində eynənəzəm.

Dəlilər.

Səqida bir dərcəli 6-nı ay-
ra maqtəbi, əzəqin qehənə var-
lıclarından daşnak Davyd Zah-
bakofın evində işləməsiydi. By
maqqəbin yaşkları, tənafus və-
ti oynamak və havasını dojaməq
için həqiqi jökdə hələbə maq-
tabə binadı olan ajak jollarında
biri verilməmişdir ajak joluya ehtiyat, olun bir yəzə ev-
lərinə kədər qətməydi. By Qənca
Balkofda Volkofın xojanatlarını
ydarak juzunu kuzardır. Bütün
by paq konakları ilə isimiz jok-
dır, varsın da butun Qənca
dyzysz kalsın-bisən bəzəy by ikisidə
bir i mösalədir. Biny anekd Zəmxfordə
arvad deşən Əlivərə bəsi dusa
bilsər. Jəyvə.

Har qundo ev sahibi Zahba-
kofın hadoləri və oğlu dəli Sa-
nasarın həqiqi ajaq joluya qet-
məq istəyin yaşkları n ustunu ali
pajalı, hucum etməsi davam edir.
Bir çox yaşklar dəli Sanasaran
bagırıtsıstandan sojasınıx xəstə-
milərdər.

Qərasən nə vəkt möhəmə-
nin qəfi qızdırıb çocukları, by
dəllərinən əlinən kyrtaracakdır?

İmza: Məətəl Kalan.

Abşır xəlpəm.

Naxçıvan jer, meəa iaqləri
ittifikasiqin mənəsini. Xədica
xanım, anam bacımlı olsun,
çok aburlı, ismatlı bir xanım-
dır. Nə ola killykçiy olanda-
da adəmdə ifsaf olmalıdır. Bax!
hor qun idarəə qələndə evdən
ta idarəə qırmızı qaracəfəzini,
burunub qılır və içarı qırandan
sonra buqub verir qatiba, qe-
dəndə jənə altı ərtər bacımlı.
Anam bacımlı olsun çök-
aburlı, arvadı.

Qırva.

Bildiriş

Naxçıvanda, jer, meəa ittifikasiq qatibi H. Zahverdiyofun mu-
diriyyəti altında açıllıq Tərəqqiyyət körəyinə oxymak istə-
yanların orzululuq köylə olyndır. Ərizə — 1 mənətik marka
japlıdır. Stazi, olmajanlar: Mir Mehəsin və Mir Mahəmməd
mədənnədən və Məhəmməd zərərdən rekomendatsiya almırlar.
23-18

Baqda qimlər tez mənzil təpər?

Bir qan fırqlarından qıd by kader
Baqda binalar tiqilir va qıçılarda
bazaarda minlər duşan bağlanıb
mən içün jen man jaşaomur bir man-
zil təpər bilmirəm va by bozalan du-
qanlılar verili?

By fırı manı qetürət apardı, bir-
da qərdüm Kamenist qıçada həmə-
rifər məscidiñ kabərgindəm. Byradə
atamın qəhəmə dostilarından bir mənzil
mən rəsi qədi ahval purlusdan
sonra nü içün fırqlı iddyyəm xəbor al-
du, lərimi sejəldim, mənzil amı qutu-
va Jakintlaub kyləgəm dedig: rahmat-
lıq atıjan xatirəsindən ev tapşırı-
lıyını sanə ejrədarom ancak by sezləri
həc qasa demişəm. Mənda ony nüç
məscidi, manbarə, atamın və mənzili
əminin imançın, and iştinqçi emi quna-
qimi by sezlər aşğuzdan çıxmasın.

Dögrydən cəhdində qızı manı bu-
tun həkikətləri aq, və manı xılatdatan
kyrtardı, və masalın diqar qımsıslara
əyrıtməməni təvəsi etdişən ancak. Mə-
lla amit man qərib bilmişlik xalk mən-
zili cəhdindən çok ebaduları, odrğı
mənda alluhun rəzzindən otarı, andun
jalan olmasın dela dili və aqzım ilə
jok, kəlm və jaz, vəsüslü həc bir
taməs və taməmən olmadan cəməata
bildirənlər, ev, manzili arzıysındı olan-
lar ajar qızıl xələjə, ıslar, ev hələri
ilə maşyit idarələrə qəden zaman bir
du'a vərdil qıraq silb dillərinin al-
tına koşuları qızı həc qədən, hanı
xəlia etslər o mubarəq dənənən ba-
raqşından kətiljin sezləri rədd olası-
dejildir və ajar silb zanan xələjə, is-
la həzimdir bir, işki qapılıq kürməz, silb
dödükçən surəndən sonra haman
idarələr qətlinər. Haman kürməzən
xəsəsliyin barəqtan jenəda sezləri
jera duşamaçacıdır.

Necəqi koca məzədi amim manı
xatir cam eləməqəndən otarı silməndən dy-
tyb neşə neçə hərəkət apardı, qızızm
lä qərib seydiñ cüküm. Odrğı mənda
əzəqqət adamları, inandırırmış. İçün adı,
sanı ilə neçə jerər qastarıramış imanlı
zəlli adamlar qədib qırsular qı mən-
lər ilə silə adamlar manzisi kalmış-
larda emma qaz-qaz kəndlər, haman
kurməzənən barəqtanın bejuq bejəq
duşanlar alıltı və mu'amətləndən başla-
malar. Məsələ: haman kəmənti
qıçada məscidiñ dibində 6 nomrolı
duşan, bir kader əndən saqçı 138 nom-
rolı, evi janında 4 nomrolı, duşan.
Bırınclar aralıqda Stojanski qıçında
34—37 nomrolı, evlərin azəggə və
yxırsınlıqda, duşanlarında. Balaxanlıda
37—42—43 nomrolı, evlərin janında
və 2 nomrolı, M.I. Kooper. Qoraçıq du-
qanlıqları aralıqda duşanlırlar. Mizaj-
loşqı qızça həsənəf sarayıñında və
eşlində. Zayimyan 43 nomrolı, duşan.

Bynardanjaxal „al-ver“ edib silni-
döldürənlər və jerlərinə təza qalan kur-
məzə, dədəkərlər verib əzəri dəhə a'l-
imlərəndən manzili döytür. Məsolən
Azijsat və Bazzarı qıçuların quncu 2
nomrolı rostırıvda jaşasın xanımlar
indı persisidəqda 110 nomrolı, evdə
otak döymüşər.

Hab by kürməzənən xəsəsliyi aq-
lıq qı dunganın kapılından hər erəq
qəcəndə kürməzə, dədəkərlər arasında
(Bazalsta) şəzə çəkan qabı jazlı qızı
qızılı tibb bəzəq qıraq. Həbələ həzislihə
komisarlıqının biçərə
məytiyərdən by zəhrəm kürməzən
iə'sindən can kərcədən bilmərlər və
by kader fəhə qantılı bədənlərin qallib
və duşanlırlar canlarıñı qət-
mələrinən karəslən, ala bilmərlər.
İmza: Dodag, kara manzılıslı.

By qunlarda bir neçə qun-
luja içqi duşanlırlar baglanımlı,
olagyndan by vakti kədar
qızılın sırtda içqi satanlar
ısrəga qun bir iclas kyrb uzyn
muzaqəradan sonra karara qıl-
malar qı, işqin dəha qızılın
sırtda daqlı, ancaq aklär sırat-
da, satsınlar. Odır qı, qunun
hənsi, dökkəsində lazımlınlı
fəntal bagı, janında qıçuların
tinində na kədar içqi istəsanız
aldan almış mumdundur.

,Təmizlənir“.

Kamışja çaldı, nəfrəni
Jıgbı, Fatma, Zehrəni
Anyə, Marysja, Sehrəni
Dityb alında dəhərəni
Seçüt, çaqılı təmizlənir.

Veribid laçı: al-əla
Sil-bı, sahra valvəla
Camal dusubdur əngəla
Kadir dəlləndə: bir salə
Balıla, mitil təmizlənir.

Kırlı Davidjan ergəni
Hasan miniburdı urqon
Altı damır supurqon
Supurdular by: elqoni
Butun zibil təmizlənir.

Qorya qədə zəruldür
Məmət—Aga cıruldür
Çalab janan mırıldı
Sylar qəzəl zəruldür
Bylakda illi təmizlənir.

Surundurən jalənçələr
Bənimşəjan palançələr
Qəsib, sojan talançələr
Jad aənələr, jabançələr
Alag, aitil təmizlənir.

Gərəz—mərəz fırıldı, jır
Bagırsaqı, kırıldı, jır
Qərim qopur hırıldı, jır
Qədəq Əli pırıldı, jır
Açıldı, dil təmizlənir
Salı, möflə təmizlənir
Vasil, Kasım, Rıyfeld, Hacı
Karşaka, fil təmizlənir
Əlinde bel təmizlənir
Çajlırla qıl təmizlənir.

„Dabani, çatdax xala“

Surundurmə dejil.

Altı, aq olarıq, jeddi dəfə kə-
rara alınbıq. Qəncə damı jol
kylybynda olan turq tankid tab-
ver dərnəjində lazımlı olan sejli
almak iżon 70 manat pyl byra-
klıksınlı ancaq har dəfə pyl ve-
riliqə vəktində tag sabır qal-
madi, joxsa surundurma zad
dejil.

Hərdəm fırı.

Allah bərəqət versin.

Əvam turq qəndilisi ez kon-
qısynın aqin aqdiqini qərəndə
ona eejir:—, bəraqətli olsın.

Əmma elmlı, və kanacaklı;
gej milatın aqincisi və konay-
synın aqin aqdiqini qərəndə
„bəraqətli olsın“ sozünü deməji
ləllər bilməz nə sabob?

O sabob qı aqzida kyrl-
kyrl „bəraqətli olsın“ deməqəz
aqin bəraqətli olmaz.

Qerurənqı by boz-boz se-
ləri Allah ezi də xoşamlar, və
heç vəkət olımıyibdər qı avam
və beşyər aqincinin bəraqətini
allah gejralı və biliqli aqincinin
bəraqətindən artıq ejləsin.

Pəs—əzizim! bir aqincinin
janlından Qəçəndə ona bəraqətli
olsın“ deməq jerinə ancak by-
ni de:

- gejralı aq!
- biliqli aq!
- Vəssəlam,

imza „laglag!“

Zəmanəmizin İbrahimî.

(Saljanda həmbəl Əbülhusejnə öz oğlunu sejd Bağır aqası Əmrüləq nəqər verib.)



Həmbəl Əbülhusejn—Aqzı by peçək by manim oglim, sənən malundur istər bagıns. S. İstər həməliq nəqər kabı!

E'lən

Məhəyənə yəzəkəli haqımızı Məzədi limy xanım
xəstələri kabı etməqəddir. Kijmatlar:

- | | |
|---------------------------|---------|
| 1—Yazığın aqzına turpməq | 50 kap. |
| 2—Çanlılı ovmak | 56 > |
| 3—Boğazdan sumuq çökirmək | 64 > |

ADRES: Qəncə vagzalı, Azəq, Slabodka-Məzədi limy xanım.

Satıram.

Rəzə bəsəjəs duşancı-
rın mahməs.

Aj alan...! müftəcə vişdən sat-
ram
Açılızam bir jeqə duqqan sat-
ram.

Kəssab dejil:

Qişan son ver kohyma mənşəti
köj aqılışın dəbdəl kıl, kanatı
Dostlara saxlıxıram jugi, atı
Əzəqəl kürmələr əirdən satıram.

Bakkal dejil:

Dytimalı qəzəd xüsusi duşanı,
Karala cajıcların kojına kamı,
Kond için kojmam edə afganı,
Açıq olmasa piñhan satıram.

Arañ malı dejil:

Var tanla bir neçə al-verci
kadın
Qerurəm onlara al-verda dədən
Joksa daftorçuları sormam adın
Jyn malı, onlara daldan satıram.

İaci, daftorça alında dil xyn
Koj baxa jyn mala məhzyn
mahzyn
Qozuna bir tiqə verməm kojsyn
Mehtəqir üplədim hər an satı-
ram.
Mühəd,


Tamahqarə jalənç aldadar.

Mərdəqan kooperativinin ham-
balı, „siza parçə verəcəqm“
dejə aldadıb Mursid adı bir
eyhyyədən 100-va Məmmədəli
adlı bərindəndə 150 manat alıb
xərcləmidir, ancaq by bag məv-
simində parçanı verə bilməjib,
tamahqarəlar. „Qəlan il bag
məvsimində verəcəqm“ həməliq
kardaa vəd eləmədir.

Atalar sözüdər: tamahqarı
jalənç aldadar.

Kara bala

Кыл қерпү.



Ancak ən çox əməli salih olanlar by ғерпудән qeça bilərlər.

Savadsızlık 100 % ləğv olynybdyr.

